

İgidlikdən söz düşəndə

Ulu keçmişə, qədim tarixə, məğrur insanlara malik Qəbələ. Sən neçə-neçə tənininmiş insanları, qəhrəmanları, iigid oğulları qoyununda böyüdüdün. Babayevlər nəslindən olan Şəhidlərimiz İqbal və Ağaşırın məhz belə oğullardır.

işgalindən azad etməkdir. Bu yolda yanılı tutuşan gənclərdən biri idi. Axi bacıbası ona acılı-ağrılı olsa da Qarabağın ve işgal olunmuş bütün torpaqlarımızın tarixi, strateji üstünlükleri haqqında məlumat vermişdi. Bunnunla yanaşı həmin ərazilə-

mənin cəbhədə hərəkətləməsini görərək fikrindən geri dönmüş və 21 Sentyabr 2020-ci il tarixində könüllü şəkildə cəbhəyə yollanmışdır. 44 günlük II Qarabağ müharibəsində bir çox qəhrəmanlıq göstərmiş, Cəbrayıllı, Füzuli, Hadrut, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərde xüsusi qəhrəmanlıqla döyüşmiş, vətən torpağının düşmən tapdağından azad olunması yolunda canından keçmişdir. Çünkü, onun yalnız bir arzusu var idi: Üç rəngli bayrağımızın Qarabağda və bütün işgal olunmuş torpaqlarda dalgalanmasını təmin etmək.

İqbal Babayev Zəki Baba oğlunun ailəsində ikinci bir övlad kimi dünyaya göz açdı. Kim bilərdi ki, dünyaya göz açan bu oğul bir gün qəhrəman olacaq. Təkcə ailəsi üçün deyil, bütün Azərbaycanın qəhrəmanı və əziz övladı olacaq. İqbal usaq yaşlarından vətən sevgisi olan bir mühitdə böyüdü. Babası Baba Babayevdən eşitdiyi hekayələr, şeir və söhbətlər ona yalnız vətən sevgisi, türkçülük aşılıdı.

Geləcəyin düzgün qurulması üçün keçmiş unutma-yaraq torpaqlarının 20 faizi işgal altında olan ölkəmizin ərazi bütövlüyünü təmin etmək, qan yaddaşımız olan Qarabağ öz qanları ilə mələkəm olmaqdır. Onu düşmən

rin hansı yollarla, neçə igid-lərimizin, vətəndaşlarımızın vəhşicesinə şəhid olması neticəsində mənfur düşmənimiz ermənin işgal etməsi haqqında ən kiçik detallına kimi məlumat vermişdir. Bütün olanları bilən bu gənc buna necə dözə bilərdi?!

Məhz buna görə İqbal məktəb vaxtlarından təhsili-nə diqqət yetirmiş və Xəzər Universitetinə qəbul olmuşdur. O təhsilli gənc kimi xal-qına və dövlətinə yararlı bir mütəxəssis ola bilecəyini başa düşmüşdür. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətini Naxçıvanda uğurla bitirmiş, bundan sonra işə düzəlmək üçün dövlət qulluğu imtahanına hazırlaş-maşa başlamışdı, lakin düş-

İqbal Babayev torpağa verildikdən bir həftə sonra eyni soyadı daşıyan yaxın qohumu Ağaşırın Babayev de şəhid olmuşdur. Ağaşırın həqiqi hərbi xidmətə idi. O da emisi oğlu kimi vətən sevgisi ilə bu torpağı qoruyub, bu yolda şəhid oldu.

Ey İqbal! Ey Ağaşır! Şəhid balalarımız! Rahat yatin! Sizin bize əmanet etdiyiniz bayraqı gözümüz kimi qoruyacaq və hər zaman ən yüksək zirvələrdə dalğalanmasını təmin edəcəyik, yeri gələs bu yolda canımızdan keçəcəyik, təki siz şəhidlərimizin qanı yerde qalmasın. Məkanınız Cənnət olsun.

Murad MİKAYILOV,
Qəbələ şəhəri.



Vandallıq qanındadır

Qədim bir Azərbaycan atalar sözü var - «qozbeli qəbir düzəldər». Atalarımız bu hikmətlə dolu gözəl misali yəqin ki, nankor, çörəyi dizinin üstündə, naşükür qonşularımız üçün düzüb-qoşubmuş. Həqiqətən də insanın xasiyyəti, xisleti, onun genetik xüsusiyyəti heç bir zaman dəyişmir.

Tarixə kiçicik bir ekskursiya etsek çox aydınlıqla görərik ki, bu yeri-yurdı bəlli olmayan, tarixi, soyu nəməlum millət yüzelliklər boyu hansı əraziyə yerləşibse oranın xalqı, milləti üçün böyük bir probleme çevrilib. Elə çox uzaq olmayan bir tarixdə farslar məhz bu səbəbdən onları sıxışdıraraq qovmuşdular. Daima yazıq, kimsəsiz, qovulmuş imici yaradaraq özlərinə havadarlar qazanmağa başlayır, yaşadıqları əraziyə adətən bir parazit kimi yerləşir, asanlıqla olmayan əqidəsini, oğurluq adət-ənənələrini unudaraq həmin xalqların gözə xoş görünən, yaxşı sayila biləcək hər şeyin yiyələnilər

Azərbaycan Qafqazın incisi, şah damarı sayılır. Maddi-mənəvi dəyərləri, sərvətləri ilə hər şeyle təmin olunmuş altı qızıl, üstü qızıl, təbiəti, iqlimi ilə ağılları başdan alan bir cazibəyə sahibdir. Daima qonşularının gözü bu sərvətlərə olmuş, onları mənimseməyə can atmışdır. Rusiya, İran kimi daima ovunu parçala-

maşa hazırlanmış yirticinin pəncələri yurdumu çox inçmiş, nahaq qanını çox tökmüşdür. Bu tarixi prosesin vəlvələsində erməni adlı əqidəsiz millət də məhz bu böyük dövlətlərin oyunaqına çevrilmişdir. Ermənilərdən daima öz məqsədləri üçün istifadə etməye çalışmışdır. Zaman-zaman bu isteklərinə nail olmuşdular. Beləliklə, yavaş-yavaş qədim atababa torpaqlarımıza yerləşən mənfur düşmən öz monoethnik siyasetini, çirkin əməllərini həyata keçirməyə başlamışdır.

Tarixə Azərbaycan torpaqlarına qaratikan kolu kimi yayılmışdır. Coxalıb möhkəmləndikcə yerli əhalini sıxışdırıb kənarlaşdırma planlarına başlamışlar. Tarixən baba yurdumuz olan qədim İrəvan mahalının (İrəvan xanlığı) mərkəzi İrəvan şəhəri və etraf əraziləri Zəngəzur, Dərələyəz, Göyçə gölü kimi azərbaycanlılara məxsus olan torpaqları mənimsemışlar. Həbəcili, şovinizm kimi qeyri-etiğ, insanlığının sığmanı yoxluqları ilə yavaş-yavaş Qarabağın müxtəlif şəhər və kəndlərində məskunlaşdırmağa başlamışlar.

80-ci illərin sonları, xalq artıq səhvini yavaş-yavaş anlayır. Çünkü qonşu, qardaş deyib bağırına basıldığı düşmən kinini yavaş-yavaş qusur. Artıq çox gedcir. Yüksək vəzifəli havadarla-

rina, xaricdə «qara», «kirli» yollarla milyonlar qazanan lobbilərənək Dağlıq Qarabağda da torpaq iddiasına düşürlər. Ağdam, Füzuli, Ağdərə, Xankəndi, Kəlbəcər, Şuşa və qanayan yaramız Xocalı. Misligörünməmiş vəhşilik, soyqırım və vandallıqla bir milyona yaxın insanı istiocağından didərgin saldılar...

Sonda rəşadətli Azərbaycan ordusu 27 il boyunca ona olunan zülmlərlə şəhidlərin axan qanı, anacların süzülen göz yaşı ilə silahlanıb geri döndü...

10 milyonluq bir ordusu varmış yurdumun. Hər qarış torpağı mənfur düşməndən azad edən cəsərli, şücaətli, mərd iigidər qisasımızı aldılar. Qisas qiyamətə qalmadı. Lakin biz bu gün daha dəqiq görürük ki, zaman dəyişsə də, düşmən yene də həminkidir, kinli və murdar. Bu dəfə heyfini daşdan, torpaqdan, məzar daşlarından çıxır. Özünən olmayı yandırır, qırır, dağıdır. Heyvanlara qədər güllələyib öldürür. Həqiqətən də, «qozbeli qəbir düzəldər»miş. O qozbellərin çoxu layiqli cəzasını aldı, geri qalanı ilahi ədalətlə, zaman keçidkəcəzalanacaqlar. Yel qaya-dan heç ne qoparmazmış, qopara bilmədi də... Yaşasın qaya kimi əzəmetli, yənilməz xalqım!

Elza KƏRİMOVA,
Qəbələ şəhər 3 sayılı tam orta məktəbin müəllimi.

Şuşanın dağları başı bayraqlı!..

**Kəssə hər kimse əgər
qan izini,
Qurtaran dahi odur
yer üzünü!
Hüseyin Cavid.**

İnsanın ürəyində elə hissələr, elə duygular var ki, sözəzə izhar olunmur. Noyabrın 8-dən - Azərbaycanın incisi Şuşanın qayıdışından sonra həmin ovqatda, həmin vəziyyətdəyəm...

İllərdi 8 rəqəmi ağrıya dönüb ürəyimdə. Şuşadan başladı bu ağrı - 1992-ci ilin 8 mayından. 2001-ci ilin 8 sentyabrında qayınanam bu dünyaya vidalaşdı. 2011-ci ilin 8 avqustu qardaşım Yusifi ayırdı bizzən.

8 noyabr ömrümüzə elə gəldi, sevinci yazırlara, kitablara siğmaz... Hönkürdümə, qışqırıdmı - bilmirəm. Bildiyim odur ki, Xan Şüsinskiin məşhur "Şuşanın dağları" şərqisini "Şuşanın dağları başı bayraqlı" kimi oxumağa başladım.

Deyirlər, əsl məhəbbət şərh olunmur. Elə bu səbəbdəndir ki, fi-kirlərimin şərhini verə bilmirəm... Amma bir kitab yazacaq qədər doluyam.

Lider-xalq sevgisi, birliyi olmasaydı, qələbə də bizdən uzak olardı.

"Hər bir insan olduğu yerde əsgərdir" deyən sərkərdə öz haqqı uğrunda döyüşən ölkənin, rəşadəti ordunun baş əsgəri idi. Düşü-

nürəm, 44 gündə normal yuxuya getdiyi oldumu? Qələbə çalacağının dünyaya bəyan etmək əlbəttə, asan məsələ deyildi. Şükür, Allah-təala haqq işimizdə sərkərdəmizə və xalqımıza yardımçı oldu.

"Hər kəs bizim gücumuzu gördü. Həm döyüş meydanında, həm siyaset müstəvisində. Yumruğum yalnız düşmənin bağını yarmaq üçün deyil. Yumruğum birləyimizdir. Alınmaz qala sayılan mədəniyyət besiyi Şuşanı qısa müddətdə və az itkiylə almaq yalnız rəşadəti ordumuzun fədakarlığı sayəsində oldu".

Televiziyada Şuşanın bəxtə-vər günlərində sütətlər... Vəqifin məqbərəsi açılır. Azərbaycanın tənənmiş ədəbiyyat və incəsənət adamları Ulu Öndərin etrafında tarixi bir gün yaşayırlar... Şuşaya qar yağır... Yaxşı ki, lənt yazılılarının ömrü insan ömründən etibarlıdır.

Dünənə qədər o sütətə baxanda ürəyime qar yağırdı. İndi isə... bəxtə-vər günlərin qabaqdadır, Şuşam mənim!

* * *

Rəfiqələrim hər zaman yarıciiddi-yarizarafat deyirdilər ki, sən əvvəller qarabağlı olduğunu buna bəyan etmirdin. Söyləyirdim ki, nə qədər Qarabağsız, hamımız qarabağlı olmalyıq.

Həmin gündən - sentyabrın 27-dən 50 milyonluq azərbaycan-

linin hamısı QARABAĞLI, QARA-BƏGÇİ iddi.

Qələbə sevincini bize yaşadan cəsur əsgər! Sənin şücaətin Qərb mətbuatının nümayəndələrini də heyrətləndirib: "Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu - demək çətdir. Dağ yuxarı şəhid olmuş yolda-

cığnında, döyüşə-döyüşə, qan-tər içinde qalxırdı Azərbaycan Ordu-su. Nə yaralını, nə ölüni əldən buraxmırıldır. Nefəs almadan Şuşaya çatıdlar..."

Şuşaya belə nail olduq - qan bahasına!

Azərbaycan əsgəri isə dünyaya bəyan edir: "BİZ AZƏRBAYCANLIYIQ! BİZ QARABAĞLIYIQ! BİZ BÜTÜVÜLKƏLƏ TÜRKÜK! KİŞİLİK ALNIMIZA YAZILIB".

Izaha ehtiyacı olmayan min

faizli həqiqət!

Lənkəranda doğulsam da, ata babam şuşalıdır. Talış xanlığının dəvəti lə Lənkərana gələn Sadiq bəy Mehmandarovdan sonra babamgil - iki qardaş Lənkərana köçüb. Tarixi saxtalaşdırı bilmərem - qohum olublar, dost olublar, deyə bilmərem. Ümumiyyətlə, Mehmandarovların Lənkərana gedisindən sonra xeyli şuşalı ora köçüb. Mətləbdən çox uzaqlaşdım. Mehmandarovların soyadını təsdi-dən çəkmədim. I Dünya mühərbi-nin komandanı, artilleriyanın atası adlandırılan, müstəqil Azərbaycanın ilk Hərbi naziri Səməd bəy Mehmandarov Lənkəranda dünyaya göz açıb. Ümumiyyətlə, Cənub bölgəsi tarixən hərba-dımlırlə məşhur olub.

Mayın 9-u doğum günümdür. Şuşanın işgalindən sonra bu günü qeyd etmirməm. Həmin gün sosial şəbəkələrdə Cənubi Azərbaycandakı yaşlılarımdan bəhs edən "Həsrət yolları" başlıqlı yazimdən "Qanla dolu lələlər" hissəsini paylaşmışdım: "Marağayla Təbrizin dolanbac yollarında, asfaltın kənarlarında, qayalıqlarda lələlər sanki dizə çıxıbdır. Bir-birinin bəhsinə elə biləliş yanırlar. Dörd il əvvəlki Qarabağ səfərim, Füzuliye gedisini yadına düşdü. Onda da ilin ləle vaxtı, düzələr qırmızı örپəye bürünmüştü..."

Könlümə son dərəcə yaxın insan - şair-publisist Zakirə Allah-verdiyeva mayın 8-də - Şuşanın

hüzn gündənde ağrı-acısını rəngsiz boyalarla kağızlarla köçürüb bize - rəfiqələrinə ünvanlamışdı. Və fikir-lərini də telefonda belə bölüşdü: "Qarabağın şah tacı Şuşanın ağrılı gündür. Mən də kədərimi kağızlarla bölüşdüm. Boş qalmış evlər, üzü Kəbəyə dayanmış başdaşları... içimdəki kədəri rəngsiz tonlarla ifadə etdim. Şuşanın, Qarabağın qələbə xəbərindən sonra əlvən rənglərdən istifadə edəcəyəm".

İnsallah demişdik.

Şükür, Allah o günü bize tez nəsib etdi.

Zakirə xanım doğum günümə boyası qurumamış "Lələlər" i məne ünvanladı. Və arzu elədi ki, tezliklə Şuşamıza qayıdaq, sənin doğum gününü orda keçirek.

Nə xoş, o arzu düz 28 il yarım tamamında reallaşdı. Daha "gələn il bu vaxtı..." sözərini işləməyəcəyik.

Ötən ilin oktyabr ayında cənab Prezident Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı iclasda çox böyük inamla "Qarabağ Azərbaycandır! Nida!" söylemişdi. Böyük inamla söylenilən bu sözləri həmin ayda çapa imzaladığım "Söz" jurnalının manşetine çıxdıdım.

Gümanımda yanılmadım. İnəmim cin oldu. İndisə uca səslə deyirəm - Zəferin mübarək, Azərbaycan! Nida!!!

Sevda ƏLİBƏYLİ,
"Söz" jurnalının baş redaktoru.